



Mətanət VAHİD

Vətənporvərliyin ölkə höyətindəki rolü xüsusən tarixin müharibələr, sosial münaqişələr kimi koskin dönüşlərində daha çox əhəmiyyət kəsb etməyə başlayır. Belə həssas zamanlarda vətənporvərlük yüksək nəcib impulslarla tozahür edir, öz xalqı, vətonu namənilə müstəsna fədakarlıqla xarakterizə olunur. İctimai şüurun önemli komponentini kimi milli mənəvi varlığın tozahürü olan vətənporvərliyi Azərbaycan tarixində, bolxöv məstəqəllik olda etdiķdan sonra daha çox cəhətiyac yaranıb. Cünki dövlətin qüdrəti yalnız onun siyasi, iqtisadi gücü ilə deyil, həmçinin xalqın mənəvi qüvvəti ilə ölçülür.

Vətənporvölkli anlayışının mahiyəti heç də həmişə birmənali qəbul edilməyib, müxtəlisf rakurslardan izah olunaraq, mənəvi ifadəsi və real təzahürü baxımdan sərqişlə ya-naşmalarla şorh edilib. Qloballaşma və universallaşma dövründə uşaq və gəncərlərin vətənporvölkli təriyösünü görksiz sayanlar az deyil; məsələyə zəif opponentlik edənlər, onun müxtəlisf formalarında konstruktiv inkişaf imkanlarını möhdudlaşdırırlar. ideyanı göz-dən salmağa çalışanlar həmişə olub və yeno də var. Halbuki oslindo, məsəlo anlayışın görksizliyində yox, ideyanın necə həyata keçiriləsimindədir. Odur ki, uşaq və gəncərin vətənporvölkli təriyösündə bödii odo-biyatın rolu hələ də əhəmiyyətli olaraq qal-mağdadır.

Professor Zahid Xəlilin uşaq və gənclər üçün adəbi-bədii cəss, həkayə və şeirlərdən ibarət "Dəmir yumruq dastanı" kitabı ötən ilin oktyabrında - erməni faşizmini üzərindəki qələbəmizin birinci ildönümüno yaxın işiq üzü gördü. Vətən müharibəsi ilə bağlı, mənənə elə golir, çıxumuzun ortaqqı fikirdə olduğunu bir qənaət var: bu qələbənin səbəbi xalq - ordu - Ali Baş Komandan üçlüyünün bir yumruğa çevrilib düşmənin başına qo-zaoblə enməsi oldu. Bu üç komponenti birləşdirən mətnlərin oksini tapdığı kitabı da şorti olaraq 3 verə avşarmag olar.

Bozon mətnlərdən uşaq və ya böyük oda biyyatı deyə kvalifikasiya aparmağın mümkünsüz olduğu, yəqin ki, uşaq adobiyyatı ilə məşğul olan hər bir mütxəssisi düşündürən məsələdir; müəllif uşaqlar üçün nəzərdə tutaraq yazsa da, həmin mətnləri cəni müvəffəqiyyatlı böyüklərə do aid etmək olur. Odu ki, Zahid Xəlilin "Domir yumruq das-tanı"nın yalnız uşaq və yeniyctmələr üçün yazılmış kitab kimi deyil, ümumiyyətlə, 30 il-lük işgal tarixini, 44 günlük ədaləti müharıbmizi və qələbəmizi anladan adəbi-publisistik mətnlər olaraq sərh etmək doğru olar.

Yeri gəlmışkən, qeyd edim ki, TEAS Press nəşriyyatında ərsoyo golən kitab, ilk növbədə, dizayn ilə diqqəti cəlb edir: üz və arxa qapağın göz oxşaması ilə yanaşı, her sahifədə mətnlərin ümumi ruhunu eks etdirən illüstrasiyalara yer verilib. Azərbaycan xal-

çağılıq və miniatür sonollarino aid ornamen-tlor, motnlorin ruhuna uyğun olaraq azadlığı- gücü, mübarizoni simvollaşdırın roşmlor oks- olunub. Bir məqamı da vurğulayım ki, üz qa-pağındakı qızılı rongi istisna etsək, "Döni-yumruq dastanı" kitabında parlaq rönglordon istifada olunmayıb. İllüstrasiyalarda şoşaf-ağın iştirakı ilə yalnız yaşıl və qohvoyı ron-gın müxtalif çalarlarından istifadə edilib ki- bu da Milli Ordumuzun hərbi formasını xa-turladır. Yəni kitab, ilk növbədə, elo vizual olaraq hərbi əhvali-ruhiyyəni oks etdirir.

Görsöljin xeyli şəhəmiyyət adı daşığın  
noş olaraq Nurana Təhirovanının illüstrasiyaları buradakı mətnlərin ideyacına tamamlanmasına xidmət edir. Məsələn, "Mühərribin ayaq izləri" mətnində müəllif yazar: "...Mühərribə do canlıdır. Canlıların on dağlıcısıdır. Onun ayaq izlərindən sonra Xirosimalar, Naqasaklılar, qardaşlıq qəbiristanlıqları, şöhidlər xiyanətləri qalır." Və bu kiçik esə Şəhidlər xiyanətinin, obادhi məşəlin rosmi ilə bəzədilir. Elə həmin mətnəndə Zahid Xolil yazır: "Vəton idealdır! Vəton məsləkdir! Vəton əqidə birliyidir." Vətonpərvərliyin peşəkarlıqla olaqolondırıldıyi məşhur deymə əsaslaşsaq, bu kitabın ilk səhifəsindən sonuna kimi söz və təsvir tandemının bir-birini peşəkarlıqla tamamladığını izleyə bilərik.

Hələ döyüşlər getdiyi günlərdə də yazdı-  
ğım kimi, fikrimcə, 44 günlük savaş Azor-  
baycan ədəbiyyatını müharibədən əvvəl və  
sonra deyə şorti olaraq 2 dövrlə ayrırdı. Z.Xo-  
lilin "Dəmir yumruq dastam"nda müharibə-  
dən sonrakı dönenin ruhunu oks etdirən  
mətnlər üstünlük təşkil edir. "Ağdam döyüş-  
ləri", "Kəlbəcorin azadlığı", "Gözün aydın-  
ay Laçın", "Zəfor parاد", "Birliyin gücү"  
başlıqları altında toplılmış yazıları, adlarından  
da göründüyü kimi, qoləbədən sonra  
əhvali-ruhiyyə ərşəyə götürüb. Noyabrın 10-  
da 3 dövlət arasında imzalanan sonoda əsa-  
son, Rusiya sülhməramılarının Qarabağda  
foaliyyətə başlaması, işğal altındakı Kəlbə-  
cor, Ağdam və Laçının boşaldılması kim  
məsələlər uşaqlara anlaşılı şəkildə çatdırı-  
lr.

Bununla yanaşı, yeri göldikçə kitabda cəqədor dərəcədə uzaq olmayan tariximizə nəzər salınır, xalqımıza qoləbəni qazandıran 44 günlük savaşa aşparan şəhərsəfəri yoldan bəhs olunur. 2016-cı ilin Aprel döyüşləri də unudulmur. 20 yanvar, Xocalı facisi, Qarabağın işğalçıları kimi və şanlı tarix mülliətin moramindan asılı olaraq, bəzən bödi, bəzən publisistik notlarla öksini təpir.

Məsolon, Ağdamın işğaldan azad olunması münasibətilo yazılmış "Ağdamım, aq şohərim" şeirindən önce bu şəhərin 27 il əvvəlki ağır işğal tarixindən bəhs edilir; döyüşlər zamanı 3877 şəhid verilməsi xatırlanır, qohrəmanlıq tarixinə adını əbdi həkk etdirmiş Allahverdi Bağırov, Asif Məhərrəmov, Rövşən Hüseynov, Baxçeyiş Paşayev, Natiq Əhmədov, Nadir Əliyev və digər qohrəmanlar yad edilir.

Müharibədən sonra qələbə soraqlı şeirlər  
çox yazılıdı. Bunlar arasında ümumi mənzə-  
rədə görünməz qalan da oldu, ürökleri riqqə-  
tə götürən gözəl sənət nümunələri də. Ma-  
raqlıdır ki, sahərlərə itibar olunan qələbə

# Zahid Xəlilin "Dəmir yumruq"

Zahid Xəlil - 80



**Professor Zahid Xalilin uşaq va gənclər üçün adəbi-bədii esse, hekaya və şeirlərdən ibarət "Damir yumruq dastanı" kitabı ötan ilin oktyabrında - erməni faşizmi üzərindəki qalabamızın birinci ildönümüնə yaxın işıq üzü gördü. Vətən müharibəsi ilə bağlı, mənə elə galır, çoxumuzun ortaq fikirdə olduğumuz bir qənaat var: bu qalabənin sababı xalq - ordı - Ali Baş Komandan üçlüyü-nün bir yumruğā cəvrilib düşmanın basına qazabla enması oldu.**

şeirləri arasında on çox Şuşa və Ağdam haqqında yazıldı. Belə ifthəş şeirlərindən biri da "Ağdamım, ağı şəhərim" oldu. Şeirdən də göründüyü kimi, Zahid Xəlil üçün Ağdam, əsasən qəhrəmanlığı ilə asosasiya olunur:

*Gözlərin aydın olsun,  
Ağdamım, ağ şəhərim  
Dağların atayındə  
Vüzən, daş zəhərim!*

*Hər oğlun bir qəhrəman  
Nə gizlədim, nə danım!  
Allahverdi Bağırov -  
İcidim, nekləvarım*

*Görəyiniz bu günlər  
Ordunuz nəyə qadır!  
Faig, Rövşən, Cənbuləq  
Ariş, Bəxəriya, Nədir!*

*Muxtar, Əlabbas, Fazil,  
Ay Hidayət, İxtiyar.  
Sizdən sonra nə qədər  
Yeni cəhəramanlar var.*

Bu şeirdə adı çökilən ağdamlılardan kimisi doğma şəhəri uğrunda döyüşlərdə qəhrəmanlıq edənlər, kimisi də elm və sonat sahəsində dövləti uğrına omolları ilə nam salanlardır.

24 il avval bir müsahibəsində "...Qara-  
bağ müharibəsi şair Zahid Xolil üçün nə de-  
məkdir?" sualına o, "QaraBağ müharibəsi  
monim üçün Şohidlər qayışına analanılar,  
uz ya galinlərin açdırıçılarından" cavabını ver-

rit. Ümumiyyətə, müharibə haqqında heç no yazmadığını deyən Zahid Xəlilin "Dömir yumruq dastanı" kitabında yazdıqları da osa-son, müharibə deyil, vətən sevgisi haqqında-dır. O vətən ki, hər qarışını qızılı bərabər bili-r, o vətən ki, illər üzünü Qarabağ özü boy-da dördümüz sanır. Adoton, alışmış vətənin ana laylası, ana qucağı, ana nofosi ilə asso-siasiya yaratmasına. Zahid Xəlil isə "Vətən ulu bəhabadı. Vətən atamın səsi", deyir.

Xudu Məmmədəvən moşur bir deyimi var: "Uşaqlarla vətonı sevdirməyə çalışıyın, onlara vətoni tanıdin". Zahid Xəlil bütün yaradıcılığı boyu olduğu kimi, "Dömir yumruq dastanı" kitabında da vətonı sevməyin onu tanıtmış yoluunu tutur; Qarabağın, bütün Azərbaycanın ayrı-ayrı bölgelerinin gözolliliklərindən bohs edir. Bu təsvirlərdə onun ölkəmizə böyük sevgisini ilə yanışı, erməni işgalçının torpaqlarımızda at oynatmasının təassüf yekənini gəzəbi ifadə olunur.

İlk mötbü şeiri "Vatonim" (1958) adlanan, bu günə kimi Azərbaycanda və xarici ölkələrdə olliyo yaxın kitabı çap olunan Zəhid Xəlilin vəton mövzusunda şeirləri Azərbaycan torpağının tobiotino vurğunluqdan qaynaqlanır. Balaca oxucu hommın misralardan duyur ki, bu vəton bizimdir deyə, gözdədir. Beləcə, şair uşaqlara sahiblənmək hissini, sanın olanın doyورunu bilməyi, sevməyi də təlqin edir.

*Yenə də sığışmadı  
Yatağına Həkəri.  
Min ildi beləcədi  
Həyvərtüsi, ləzgəri*

# "dastanı"nda vətən

O alp çəmənlি�yində  
Vələslər qırçın kimi.  
Evlərin dağ başına  
Qonubdu Lacın kimi.

...Qızılboğaz zirvəsi  
Bir çələngə bənzəyir.  
Sinasında binələr  
Çərpələngə bənzəyir.

Qloballaşma dövrünün yetirmələri 2000-ci ildən bu yana doğulanları "Z noslı", "rəqəmsal insanlar" adlandırır, bu noslin nümayəndələrinin oğdadlarından əvvəller heç vaxt olmadığı qədər, köklü şəkildə fərqləndiyini iddia edirlər. Bu fikirlərdə gerçek payı varsa da, ironiya da yox deyil. Texnologiyalarla nəinki çiyan-çiynə, hətta iç-içə böyüyən "Z noslı" doğrudanmı təqdim olunduğu qədər dəyərlərə laqeyd, tarixə biganədir. Bu düşüncələri inkar etmək üçün on yaxın tariximizə nozor salmaq kifayət edir.

Müasir uşaqlar, gənclər haqqında onların vətənpərvəlik tərbiyəsinin zoif olduğu, bu işdə bədi əsərlərin heç bir rola malik olmadığı yüz dəfə deyilsə də, Qarabağın azadlığı uğrunda Vətən mühəribəsi göstərdi ki, bu torbiyənin osasında torpaqlarımızı azad etmək üçün yağıya qan udduran vətənpərvər oğullarımız yetişib. İnkar olunmazdır ki, xarakterlər situasiyalarda meydana çıxır - zamanı gəlinco olş münasibətlər əməllərdə tozahür edir.

Uşaq və gənclərin vətənpərvəlik tərbiyəsinin əhəmiyyətini vurğulamaqla yanaşı, qəbul etməliyik ki, bu, səni ideoloji möhsul deyil, xalqın immanent xüsusiyyətidir. Öyüdnəsihət janrı uşaq və yeniyetməlorin tərbiyəsində heç də on uğurlu seçim sayılı biləz; uşaqlar deklamasıyanı sevmirlər. Vətəno sevgini yalnız sevgidən bəhs edərək yox, dəha çox onu nümayiş etdirərək təlqin etmək olar. Belədə sevgi uşağın şüuraltında özüne yer edir, bəlkə də, davranış və səhbətlərində bürüzo vermosa də, həlli dəci məqamda ifadəsini tapır. Təsadüfi deyil ki, ölkəmiz üçün on çətin sınaq dövründə, vətonimizin bütönlüğünün taleyi holl olunduğu bir vaxtda ordu və xalq birliyi düşmən üzərində mənəvi-oxlaqi üstünlüyün osasını təşkil edən misilsiz vətənpərvəlik nümayiş etdirdi.

Müxtəlif şəhərlərinin Şəhidlər xiyabanlarında minlərlə şəhid məzarı olan ölkənin gənclərini qeyri-vətənpərvərlikdə suçlamaq qaraqışlılıqdan başqa bir şey deyil. Nəsrələ nəzmin növbələşdiyi "Dəmir yumruq dastanı"nda şəhidlər haqqında esclərdə əksini tapmış düşüncələr şeirlərlə tamamlanır. "Mühəribənin ayaq izləri" mətnində uşaqlara Şəhidlər xiyabanının nə olduğu, niyə yaradıldıqı lakonik izah edilir və ardınca bu acı gerçəklər "Şəhidlər xiyabarı" şeirində əksini tapır:

Şəhidlər dəfn olunmur  
Adı bir ölmə kimi.  
Biz onu basdırırıq  
Toxum kimi, dən kimi.

O daşların altında  
Göyərir təzə adlar.

Böyükür, pərvazlanır.  
Mübarizlər, Poladlar...

Şəhidlər xiyabanını "uyuyan zəmi", "millotin and yeri" adlandıran şair bu zirvəyə gedən yoluñ hansı mənəvi ucalıqlardan keçdiyini izah edir, şəhidlərin sadəcə bu dünyadan köçmədiyini, "toxum kimi, dən kimi" torpağa tapşırılmaqla yenidən başqa canlarda ruh tapacağını dilo görür. Çünkü şəhidlər örnəkdir - onlar uğruna can verdikləri torpağı, bayraqı öz qanları bahasına qorumaqla dəyrərini anlatdır. Bu yaxında mətbuatda oxuduq ki, Vətən mühəribəsinən sonra yüzdən çox şəhid övladı dünyaya gəlib. Bu övladlar onların yarımla qalmış ömrənün, əməllərinin davamı, şəhidlərin ölməzliyinin, ruhlarının övladlarına köcdüyünün simvoludur - "bir ölü, min dirilərik" inamıdır... Bu şanlı, kədərli, qələbə müjdəli, itkilər və ağrılardan hesabına azadlıq və qalibiyətlə dolu bir ili "Dəmir yumruq dastanı" kitabında "qoca şair" uşaqlara ağısaqqal tomkini ilə noql edir.

Müsahibolordan birində Vladimir Vi-sotskiy "Nə üçün mühəribə mövzusunda bu qədər çox yazırsınız?" soruşulduğunda "yəqin ki, bu, mühəribə iştirakçı ola bilməməyin xiffətidir" deyə cavab verir. Əlbəttə, mühəribə başlayanda cəmi 3 yaşı olan V. Vi-sotski üçün bu "xiffət" daha çox minnotdarlıq duyğusu ilə bağlı idi - oldə olunan qələbə, azadlıq üçün can verən minlərlə şəhid ruhuna minnotdarlıq... Biz qələbəyə nə qədər sevinirik, itkilərimizə də o qədər üzüllük - bu möhtəşəm qələbə üçün borclu olduğumuz canlar var və itkilərimiz də qələbə mötnərimizdə mütləq yer almmalıdır. "Dəmir yumruq dastanı" həm qələbə sevincini, həm də bu sevincin səbəbkarlarına minnotdarlıq duyğusunu ifadə etmək məqsədilə orsəyə gəlib. Buradakı hər bir mətn dolayısıyla qələbəmizin asan başa gəlmədiyi fikrini vurğulayır.

Uşaqın oxuduğu kitablar, baxdığı filmlər, hətta oynadığı oyunlar belə, onun neçə yetişcəyinə əhəmiyyətli təsir göstərir. Uşaq ədəbiyyatı nümunələri o zaman keyfiyyəti hesab olunur ki, onların yaddaşında izini qoysun, "böyükəsi"ndə, mətni xatırlamasa belə, estetik zövqünən formallaşmasında rol oynasın. Zövqlü mətn yalnız uşaq kənənəyənə deyil, böyükəndə təkrar oxusən, yenə qarşında yeni monalarla çözülo bilən mötnədir. Dastan poetikasında yazılmış "Dəmir yumruq dastanı" kitabında milli qürur məsələsi qabarlıq şəkildə əksini tapır. İstor tarixə nozor salanda, istor hadisələri günümüzün rakursundan dəyərləndirəndə oxucu burada bütün Azərbaycan obrazını aydın görür.

Uşaq ədəbiyyatının inkişafına, balacaların ruhunu oxşamasına, estetik zövqünən formallaşmasına ömür verən Zahid Xəlil, özü demişkən, "uşaq ədəbiyyatının ağırlığını çəkməyi özüne şorof bilən" müəlliflərdən-dir. "Dəmir yumruq dastanı" "qoca şair" in bu ağır məsuliyyətin öhdəsindən göldiyinin bariz nümunəsidir. Zahid Xəlilin uşaq ədəbiyyatı nümunələri ilə neçə nəsil yetişib, bundan sonra da neçə nəsil yetişəcək və vətoni sevmək, qorumaq dərsini oxz edəcək.